

Ümumvətəndaş pasportunun verilməsi haqqında

ƏRİZƏ-ANKET

I. Vətəndaş və ya onun qanuni nümayəndəsi tərəfindən doldurulan hissə

Aşağıdakı məlumatları nəzərə alaraq ümumvətəndaş pasportunun verilməsini xahiş edirəm

1. Pasport sahibinin:

| | | |
|--------------------------------------|-----------------------|--------------------|
| *1.1. Soyadı (habelə əvvəlki soyadı) | *1.2. Adı | *1.3. Atasının adı |
| *1.4. Doğulduğu yer | *1.5. Doğulduğu tarix | *1.6. Cinsi |
| *1.7. Qan qrupu | *1.8. Yaşayış yeri | |
| *Şəxsi imzası | | |

*1.9. 18 yaşına çatmamış uşağı varsa onun:

| | Soyadı və Adı | Doğulduğu tarix | Cinsi |
|--|---------------|-----------------|-------|
| | | | |
| | | | |
| | | | |
| | | | |
| | | | |

2. Ərizə vətəndaşın qanuni nümayəndəsi tərəfindən verilsə onun

| | | | |
|----------------------------|----------|----------------------|-------------------|
| 2.1. Soyadı | 2.2. Adı | 2.3. Atasının adı | 2.4. Yaşadığı yer |
| 3. Ərizəçinin xüsusi qeydi | | 4. Ərizəçinin imzası | 5. Tarix |

6. Son 5 il ərzində əmək fəaliyyəti haqqında (təhsil və hərbi xidmət də daxil olmaqla)

| İşə girmə | İşdən çıxma | Vəzifə və müəssisə, idarə, təşkilat göstərilməklə dəqiq adı | Müəssisənin, idarənin, təşkilatın yerləşdiyi ünvan |
|-----------|-------------|---|--|
| | | | |
| | | | |
| | | | |
| | | | |
| | | | |

Anketdə göstərilən məlumatlar pasport, hərbi bilet və əmək kitabçası ilə tutuşdurulub.

“ _____ ” 201_ il

M.Y.

(müəssisə, idarə, təşkilatın vəzifəli şəxsinin imzası və soyadı)

II. Ümumvətəndaş pasportunu verən xüsusi daxili işlər orqanı tərəfindən doldurulan hissə:

a) Xüsusi daxili işlər orqanının məsul əməkdaşı tərəfindən vətəndaş və ya onun qanuni nümayəndəsinin ərizəsinin yoxlanılması ilə bağlı qeydlər

| | |
|--------------------------------------|---|
| 7. Xüsusi daxili işlər orqanının adı | 8. Ərizənin qəbul edildiyi tarix və qeydiyyat nömrəsi |
|--------------------------------------|---|

9. Yoxlama zamanı aşağıdakı sənədlər nəzərdən keçirilmişdir:

| Sənədlərin adı | Nömrəsi | Verilmə tarixi | Kim tərəfindən verilmişdir |
|--|---------|----------------|----------------------------|
| 9.1 Pasport və ya şəxsiyyət vəsiqəsi | | | |
| 9.2. Tibbi arayış | | | |
| 9.3. Lazım olarsa, qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənəd | | | |
| 9.4. Lazım olarsa, xaricə gedən şəxsin və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa, bu faktları təsdiqləyən sənəd | | | |
| 9.5. Lazım olarsa, Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmuş şəxsin sənədləri | | | |

| | |
|---|---|
| 10. Vətəndaş haqqında göstərilən məlumatların təqdim olunmuş sənədlərə uyğunluğu haqqında qeyd: | 11. Vətəndaşın zahiri görkəminin təqdim olunmuş fotosəkilə uyğunluğu haqqında qeyd: |
|---|---|

12. Məlumatları yoxlamış məsul işçinin:

| | | | |
|-----------------------------------|----------------|--------------------|-------------|
| 12.1. Soyadı, adı və atasının adı | 12.2. Vəzifəsi | 12.3. Şəxsi imzası | 12.4. Möhür |
|-----------------------------------|----------------|--------------------|-------------|

b) Ümumvətəndaş pasportunun doldurulması ilə əlaqədar qeydlər:

| | | |
|---|-----------------------------------|--|
| 13. Pasportu dolduran regional mərkəzin adı | 14. Sənədlərin göndərildiyi tarix | 15. Doldurulmuş pasportun daxil olduğu tarix |
|---|-----------------------------------|--|

v) Ümumvətəndaş pasportun ərizəçiyə verilməsi ilə əlaqədar qeydlər

| | |
|-------------------------------|--|
| 16. Pasportun verildiyi tarix | *17. Ərizəçinin şəxsi imzası (notarial təsdiq olunmalıdır) |
|-------------------------------|--|

18. Xüsusi qeydlər: